

ƏHALİNİN TƏLƏBATINA UYĞUN YERLİ MEBEL İSTEHSAI ARTIR

SƏH. 3



Bu il ABŞ-da 50 neft şirkəti bağlana bilər

SƏH. 5



İNNOVASIYA

SƏH. 4

İqtisadi qüdrətiniz nəmiş!



TİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

2016-cı il dərin iqtisadi islahatlar ili olacaqdır



Aprəlin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb. Azərbaycan Prezidenti İlham Əliyev demişdir:

- Bildiyiniz kimi, bu ayın əvvəlində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təxribatın qarşısı alındı, düşməyə layiqli cavab verildi. Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir və çalışır ki, danışıqlar prosesi pozulsun. Bunu deməyə bizdə kifayət qədər əsas var, ilk növbədə, danışıqların 20 ildən çox müddət ərzində aparılması onu göstərir ki, Ermənistan sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir.

Bilirəm ki, həmsədr dövlətlər bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürmüşlər. Qeyd etmişlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistanın başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin. Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxri-

rimizə çox ciddi təsir göstərir. Ancaq hesab edirəm ki, biz qeyri-neft sektorunun inkişafı sayəsində bu vəziyyətdən uğurla çıxma biləcəyik.

Prezident birinci rübün iqtisadi göstəricilərinin o qədər də müsbət olmadığını demiş, qeyd etmişdir ki, ümumi daxili məhsul aşağı düşüb. Bu da təbii. Ancaq hesab edirəm ki, il ərzində ümumi daxili məhsul artmalıdır. Hər halda biz buna çalışırıq və çalışacağıq. Bunu deməyə əsas verən odur ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artmışdır. Bu, onu göstərir ki, ümumi daxili məhsulun azalması, ilk növbədə, neftin qiymətinin aşağı düşməsi və ondan yaranan vəziyyətlə bağlıdır. Əlbəttə ki, bizim gəlirlərimiz azalıb. Dövlət tərəfindən yatırılan investisiyalar azalıb. Əlbəttə, biz bu vəziyyəti nəzərə alırıq.

Ancaq qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Birinci rübə 37 min yeni iş yeri yaradılmışdır. Onlardan 31 mini daimi iş yeridir, 13 min iş yeri bağlanmışdır. Biz burada da müsbət balans görürük. Onu da qeyd etməliyəm ki, yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş verib. Bu da mənim göstərişimlə öz həllini tapan məsələdir. Çünki tikinti sektorunda, digər sektorlarda bəzi işlər ixtisara düşüb. Belə olan halda işsizlik səviyyəsinə aşağı səviyyədə saxlamaq üçün mən qərar qəbul etdim ki, dövlət şirkətləri, dövlət qurumları yeni iş yerlərini açsınlar. İctimai işlər açılır və birinci rüb ərzində bu qədər iş yerlərinin açılması, əlbəttə ki, insanların sosial müdafiəsinə hesablanıb.

Sosial siyasət həmişə prioritet olmuşdur və olacaq. Birinci rübə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar.

İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, ancaq bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir. Bir misal da götürə bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən biridir. Adətən hətta neft və qazla zəngin olmayan ölkələr ya maaşları dondururlar, ya kəsilir, ya maaşların verilməsində problemlər yaşanır. Ancaq biz dünyada hökm sürən bu böhrana baxmayaraq, maaşları və pensiyaları artırıb. Digər sosial-önümlü addımlar atılır, o cümlədən yeni təşəbbüslər, iş yerlərinin yaradılmasının yeni formaları artıq iş düşür. Əminəm ki, Azərbaycanda işsizliyin səviyyəsi həmişə olduğu kimi, çox aşağı səviyyədə olacaqdır.

İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti müsəlmanların əməkdaşlığı inkişaf etdirməsi yolunda dönüş nöqtəsi olacaq



Aprəlin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İÖT) XIII Sammiti işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak edirlər. İÖT-in qurucu üzvlərindən olan Türkiyənin ev sahibliyi etdiyi XIII

Sammit "Ədalət və sülh üçün birlik və həmrəylik" devizi altında keçirilir. Bu Sammit İslam dünyasının layiq olduğu ədalət və sülhə təhlükə yaradan mövcud problemlərin həll edilməsi, risklərin və təhdidlərin qarşısının alınması yollarının tapılması ilə bağlı İslam aləmində

birlik və həmrəyliyə ehtiyac yarandıq bir dövrdə təşkil olunur.

İÖT-ə sədrliyi qəbul edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə çıxış edərək toplantının əsas mövzusu olan prinsiplərin dünyada baş verən böhranların, xüsusən də İslam aləmində yaşanan gərginliklərin həll edilməsi baxımından qısa zamanda bərqərar olunmasının əhəmiyyətini vurğuladı. Daha sonra Asiya, ərəb və Afrika ölkələri qrupları adından çıxışlar dinlənilirdi.

Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Bəngaladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya, İraqın daxil olduğu Asiya qrupu adından çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Sammitin işinə və yeni sədrlik dönəmində Türkiyəyə uğurlar arzuladı.

Sammit öz işini davam etdirir.

Bioloji Təbabət Klinikası Almaniya - Azərbaycan

Üstünlükləri:

- Özünübərpa və müdafiə mexanizmlərinin pozulmuş funksiyalarının bərpası
- Xəstəliyin deyil xəstənin müalicəsi
- Yalnız təbii tərkibli potensialaşdırılmış dərman preparatlarından istifadə

MÜAYİNƏLƏR:

- Avtomatlaşdırılmış müasir laboratoriya vasitəsilə biokimyəvi, hematoloji, klinik analizlər
- Çoxfunksiyalı, məsafədən idarə olunan rəqəmsal rentgen vasitəsilə onurğa, sümük- oynaq xəstəliklərinin müayinəsi
- Qaranlıq sahəli mikroskop vasitəsilə qanın funksional və keyfiyyət analizi
- 4D rejimli USM aparatı vasitəsilə ginekoloji, baş- beyin və qarın boşluğunun müayinəsi
- KT (kompüter tomografiya)
- İkienerjili-rentgenoloji densitometr vasitəsilə sümük-oynaq xəstəliklərinin müayinəsi (osteoporozun erkən aşkarlanması)
- Videoendoskopiya (bronxoskopiya, qastroskopiya, kolonoskopiya, kolposkopiya)
- AFGEN Genetik diaqnostika mərkəzi (Türkiyənin Ege Universitetinin professoru Afq bərdəlinin rəhbərliyi ilə fəaliyyət göstərən müasir laboratoriyada bütün növ genetik xəstəliklərin dəqiq analizləri aparılır)
- BRD (biorezonans diaqnostika)- vasitəsilə virus və qurd xəstəliklərinin müayinəsi və müalicəsi
- EEQ -beyin hüceyrələrinin aktivliyi öyrənilir
- PZR laboratoriya aparatı vasitəsilə dəqiq və keyfiyyətli analizlər
- Elektromiografiya – periferik sinir sistemi xəstəliklərinin diaqnostikası və oxşar xəstəliklərlə differensial diaqnostikası aparılır.

MÜALİCƏLƏR:

- Plazmaferez
- Homeosiniatriya
- Ozonoterapiya
- Hidrokolonoterapiya
- Drenaj terapiya
- İynəbatırma (akupunktura)
- Tibbi kosmetologiya
- Şərq təbabəti ilə müasir təbabətin sintezi Biopunktura
- Osteopatiya
- Manual terapiya
- Autohemoterapiya
- Hirudoterapiya

Müasir aparatura ilə təchiz olunmuş müasir fizioterapiya şöbəsində ESWT, WINPLATE, Lazer, Maqnit aparatlarıyla elektroterapiya, Reabilitasiya, Massaj, Kinezioterapiya müalicələri aparılır.

"BiolojiTəbabət" klinikası
Ünvan: 3-cü mkr. Pişavari küç., 110
("Memar Əcəmi" metro stansiyasının yaxınlığı)
Telefon: (012) / (070) **430 89 89**
(050) / (055)
e-mail: bioklinik@biolojitebabat.az

Nazir üç aylıq göstəriciləri açıqlayıb



baş vermiş artımlarla bağlı hərbi pensiyalar orta hesabla 23 manat çoxalıb. Bütün bunların nəticəsində pensiyaların orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 210 manat olub".

Nazir əlavə edib ki, ilin birinci rübü ərzində 112730 ailəyə və ya onların 492 min üzvünə, yəni ölkə əhalisinin 5,1 faizinə ünvanlı dövlət sosial yardımı verilib: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu yardımdan faydalanan ailələrin sayı 3300 vahid artıb. Cari ilin 1 aprel tarixinə hər ailəyə düşən orta aylıq yardım məbləği ötən ilə nisbətən 5,6 faiz artaraq 151 manat olub.

Hesabat dövründə 395 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 55 min nəfərə prezident təqaüdləri ödənilib. Ümumilikdə, sosial yardımların və müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən rüb ərzində 84 milyon manat vəsait xərclənib".

Səlim Müslümovun sözlərinə görə, rüb ərzində dövlət şirkətləri məşğulluq orqanlarına 18 minə yaxın yeni vakansiya barədə məlumat təqdim edib və işaxtaran kimi qeydiyyatdan alınmış şəxslər göndərişlərlə həmin iş yerlərində müvafiq işlə təmin olunub: "Bundan əlavə məşğulluq orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 13 minə yaxın işaxtaran şəxs yerli icra hakimiyyətlərinin həyata keçirdiyi abadlıq və təmir-tikinti işlərinə cəlb edilib və bu şəxslərlə əmək müqavilələri bağlanıb. İlin ilk rübündə məşğulluq orqanlarına müraciət etmiş şəxslərdən ümumilikdə 33,3 min nəfəri müvafiq işlə təmin edilib.

Fevralın 1-dən işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılıb. Bu əlavə maliyyə imkanları işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də vətəndaşların işsiz qalma risklərinin qarşılınmasına yönəldilib".

Vergi Apelyasiya Şurasının iclasında

Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurası "Everest.TT" MMC-nin ona müddətli işlə əlaqədar kameral qaydada hesablanmış gəlir vergisi haqqında şikayətinə baxıb.

Cəmiyyətin direktoru Elçin Babayev 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2015-ci il 12 noyabr tarixində 2014-cü ilin 2-ci rübü üçün dəqiqləşdirilmiş "Sadələşdirilmiş verginin bəyannaması"nın müddətli işlə əlaqədar gəlir vergisinin hesablanması hissəsi ilə əlaqədar kameral qaydada hesablanmış əlavə vergi ilə razılaşmadığını bildirib və hesablanmış verginin silinməsinə xahiş edib.

Şikayətin araşdırılması zamanı müəyyən edilib ki, vergi ödəyicisi təmir-tikinti fəaliyyəti ilə məşğul olur və 2014-cü ilin 2-ci rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamasının müddətli işlə əlaqədar verginin hesablanması bölməsində rübün hər ayında 1 işçi üzrə 150 manat aylıq əmək haqqı ödənildiyini göstərib və müddətli işlə əlaqədar ödəmə məbləğində tutulan 1,96 manat məbləğində vergi hesablayıb.

Bu səbəbdən vergi orqanı tərəfindən vergi ödəyicisinə "Kameral vergi yoxla-



masını üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilib və yaranmış kənarlaşma ilə bağlı müvafiq dövr üçün dəqiqləşdirilmiş bəyannamanın və ya əsaslandırılmış izahat məktubunun təqdim edilməsi təklif olunub.

Elçin Babayev izahatında "ZİRVƏ-E" MMC, "TEXNO.SAB" MMC, "ZİRVƏ-BT" MMC, "GRANDCOLD" MMC, "LİDER TT" MMC, "KASPI-TN" MMC, "E-AVRO" MMC, "NİHAD-EB" MMC və "Şahin-VT" MMC-lərinin təsisçisi və rəhbəri olduğunu və belə çox sayda hüquqi şəxs yaratmaqda məqsədinin ƏDV qeydiyyatına düşmək istəməməsi ilə izah edib. Bu-

nunla da, o, ƏDV məqsədləri üçün qeydiyyata alınmaqdan və vergidən yayınmağı etiraf edib.

Bundan əlavə, müxtəlif təşkilatlarla tikinti materialları üçün müqavilə bağladığını, bank hesablarından çıxarılış xərcləri təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərini (müqavilə, qaimə-faktura, kassa mədəxil və məxaric orderi, təhtal-hesab şəxsin avans hesabı və sair sənədlər) təqdim edəcəyini bildirdən E.Babayev həmin məbləğlərin faktiki məsrəfləri barədə təsdiq edici xərc sənədlərini, götürülmüş işlərin cəmiyyətin öz işçi qüvvəsi və ya cəlb olunmuş podratçı hesabına həyata keçirilməsi barədə vergi orqanına heç bir məlumat təqdim etməyib.

Vergi Apelyasiya Şurasının iclasında aparılan müzakirələr və qanunvericiliyin tələbləri, eləcə də şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər, toplanmış materiallar və sübutlar nəzərə alınmaqla "Everest.TT" MMC-nin şikayətinin təmin edilməməsi barədə qərar qəbul olunub və 6 saylı Ərazi Vergilər İdarəsinə vergi ödəyicisi tərəfindən xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınmalarını əməlinə hüquqi qiymət verilməsi üçün iş üzrə materialların Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilməsi tapşırılıb.

Vahid siyahı Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinə göndərilib



inkışafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

A.Əliyev bildirib ki, siyahıların hazırlanmasında sadələşdirilmə prinsipi nəzərdə tutulub, beynəlxalq təcrübə nəzərə alınmışdır: "Qısa idxal bəyannaməsi və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatların və mülki dövrüyyə verilən xüsusi icazənin əvvəlcədən yoxlanılması və gömrük ərazisinə buraxılışını tənzimləyən prosedur qaydaları müəyyən edilir və qaydalara uyğun olaraq qısa idxal bəyannamələrinin elektron qaydada

təqdim edilməsi ilə əlaqədar "Yaşıl dahliz" buraxılış sisteminin tətbiqi həyata keçiriləcək. Sərəncama əsasən, başqa ölkələrin gömrük orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi işinin təşkili məqsədilə bir sıra ölkələrlə müqavilələr imzalanıb və bu proses davam etdirilir".

A.Əliyev deyib ki, aprel ayının 4-dən etibarən malların və nəqliyyat vasitələrinin elektron qaydada bəyannaməsinin təqdim edilməsini pilot layihəsinə başlanılıb, may ayının əvvəlində isə bütün gömrük orqanlarında bəyannamənin elektron formada qəbuluna keçiləcək.

2016-cı ilin I rübündə Vergilər Nazirliyinin Apelyasiya Şurasına 48 müraciət daxil olub

2016-cı ilin I rübü ərzində Vergi Apelyasiya Şurasının icraatına 38 vergi ödəyicisi üzrə 48 müraciət daxil olub. Şurada baxılmış 43 müraciətin 29-u sayyar vergi yoxlamaları, 9-u kameral vergi yoxlamaları, 3-ü operativ vergi nəzarətinin nəticələri, 2-si tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı olub. Qalan 5 müraciətə sonrakı dövrdə baxılması nəzərdə tutulur.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş müraciətlərdən 21 müraciət vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələrin mövcudluğu, vergi ödəyicisinin dövlət büdcəsinə ödənişlər etdiyi, işin digər halları nəzərə alınaraq tam, 5 müraciət isə qismən

təmin edilib. Eyni predmet üzrə iddia ərizələrinə məhkəmə qaydasında baxıldığı üçün 11 müraciətin icraatına "İnzibati icraat haqqında" Qanunun 72.2-ci maddəsi rəhbər tutularaq xitam verilib. 1 müraciət vergi ödəyicisinin ərizəsi əsasında geri götürüldüyü üçün "İnzibati icraat haqqında" Qanunun 75.1.4-cü maddəsinə əsasən baxılmadan saxlanılıb. 1 müraciət vergi ödəyicisi ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış müqavilə qüvvədə olduğu dövr üzrə hesablanmış torpaq icarə haqları əsasında olduğu təmin edilib.

Vergi orqanı əməkdaşları tərəfindən vergi ödəyicilərinə vergi nəzarəti tədbirləri və vergi yoxlamaları

keçirilən zaman yol verilmiş nöqsanların gələcəkdə təkrarlanmaması, Vergi Məcəllələrinin tələblərinə tam əməl olunması və sahibkarlığın təşviqinin prioritet məsələlərdən biri olmasının daim diqqətdə saxlanılması, vergi ödəyicisinin qanuni tələblərinin təmin edilməsi, bununla yanaşı dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergi ödəyiciləri barədə Vergi Məcəlləsinə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə Şuranın qərarları Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə göndərilib.

Şurada qəbul edilmiş qərarlar barədə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilib.



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" layihəsi çərçivəsində çap olunub.

ƏHALİNİN TƏLƏBATINA UYGUN YERLİ MEBEL İSTEHSALI ARTIR



Bölgələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, "Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanmışdır. Dövlət Proqramının icrası Muxtar Respublika iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynamışdır.

Naxçıvan Muxtar Respublikasında uzun illər fəaliyyət göstərən ən iri şirkətlərdən biri – Gəmiqaya Holding hazırda növbəti Azərbaycanın, ümumilikdə regionun ən iri və məşhur yerli brendlərinin cəmləşdiyi qurumdur. Holdingə daxil olan qurumlar tikinti materialları, metal, mebel, mərmər və mədəncilik, sement, beton, alçı və alçıpan,

plastik materiallar, turizm, yol, su, enerji, qida sənayesi sektorunda aparıcı şirkət kimi çıxış edir. Şirkətlər qrupunun əsas məqsədi gördükləri hər işdə yüksək keyfiyyətə nail olmaq, etibarlı partner adını qorumaq, müasir, yeniliklərə imza atmağa çalışan işçilərdən ibarət komanda ilə irəliləyib getmək, ətraf mühitə qayğı göstərməkdən ibarətdir. Gəmiqaya Holding yerli mebel istehsalı sahəsində xüsusi yer tutur. Bu gün insanların gündəlik həyatında mebellərin rolunun nə qədər əhəmiyyətli olduğu həmişə məlumdur. Son zamanlarda insanların mebelə olan tələbatı və zövqlərin müxtəlifliyi sayəsində məhz yerli mebel sənayesi gündəgünü inkişaf edir və keyfiyyətinin mükəmməlləşməsi ilə yanaşı, çeşid sahəsi də son dərəcə zənginləşir. İnteryerin mədəni təşkilatı üçün tətbiq edilənən vacib xalq istehlak malları arasında mebel daha uzunömürlü istehlak malıdır. Ona görə əhalinin bütün uzunmüddətli istehlak mallarına xərcinin 30%-nə qədərini mebelin payına düşür. Hər dövrün mebeli həmin dövrün məişət xüsusiyyətlərini, milli mədəniyyətini, öz tarixi irsini, insanların marağı və istəklərini özündə əks etdirir. Zaman keçdikcə insanların mebelə olan münasibəti

21,7% artıb. Artımın səbəbi ilk olaraq onunla bağlıdır ki, yerli mebel idxal edilən mebelədən xeyli ucuzdur və ona görə də rəqabət üstünlüyünü qoruyub saxlayır. Respublikada yüksək keyfiyyətli, nümunəvi mebel istehsal etmək və insanların məişət şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Gəmiqaya Holdingin nəzdində olan "Bellissa" mebel fabriki 2004-cü ildən fəaliyyətə başlamışdır. Hazırda



dəyişir, onun keyfiyyətinə və müasirliyinə olan tələbkarlıq da artır. Deməli olar ki, bu gün əhalinin daha rahat, gözəl və müxtəlif növlü mebellərlə təchiz edilməsinə vacib sosial məsələ kimi yanaşılır. Buna görə də son illər ölkəmizdə yerli mebel istehsalının inkişafına böyük diqqət verilir. Belə ki, respublikanın daxili bazarlarına müxtəlif xarici ölkələrdən, o cümlədən İtaliyadan, Rumıniyadan, Polşadan, Çexiyadan, Malayziyadan, İrandan, Çindən, Türkiyədən müxtəlif çeşidli mebel malları idxal olunur. Amma son illərdə respublikada daxili istehsal artırılması və yerli məhsulə üstünlük verilməsi nəticəsində yerli mebel fabriklərinin sayı xeyli artmışdır.

Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, ölkənin mebel sənayesinin istehsal həcmi 2015-ci ilin ilk rübündə 2014-cü ilin analoji dövrünə nisbətə

60% artıb. Artımın səbəbi ilk olaraq onunla bağlıdır ki, yerli mebel idxal edilən mebelədən xeyli ucuzdur və ona görə də rəqabət üstünlüyünü qoruyub saxlayır. Respublikada yüksək keyfiyyətli, nümunəvi mebel istehsal etmək və insanların məişət şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Gəmiqaya Holdingin nəzdində olan "Bellissa" mebel fabriki 2004-cü ildən fəaliyyətə başlamışdır. Hazırda

60% artıb. Artımın səbəbi ilk olaraq onunla bağlıdır ki, yerli mebel idxal edilən mebelədən xeyli ucuzdur və ona görə də rəqabət üstünlüyünü qoruyub saxlayır. Respublikada yüksək keyfiyyətli, nümunəvi mebel istehsal etmək və insanların məişət şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Gəmiqaya Holdingin nəzdində olan "Bellissa" mebel fabriki 2004-cü ildən fəaliyyətə başlamışdır. Hazırda

"Bellissa" 50000 kvadrat metrlik sahəyə malik olmaqla 286 nəfər işçisi, yüksək texnologiya və üstün keyfiyyətə yanaşması ilə müxtəlif çeşiddə mebel: mətbəx, vanna otağı, yumşaq, qonaq və yataq otağı dəstləri və xüsusi taxta təchizatları istehsal edən nəhəng bir sənaye qurumudur. Məlumdur ki, mebel istehsalının inkişafında, genişləndirilməsində və keyfiyyətinin yaxşılaşdırılmasında mebel materiallarının rolu xüsusilə böyükdür. Məhsulların çeşid çoxluğu, müasir dizayn, keyfiyyətə daimi nəzarət "Bellissa" mebelin əsas fərqləndirici xüsusiyyətlərindən biridir. Yalnız alman və İtalyan texnologiyası ilə, kütləvi və müxtəlif örtük texnikaları istifadə etməklə "Bellissa" ən inkişaf etmiş inteqrasiya bant sistemləri ilə istehsalını reallaşdırmaqdadır. Demək olar ki, istehsal prosesində yalnız yüksək keyfiyyətli və bütün ekoloji norma

60% artıb. Artımın səbəbi ilk olaraq onunla bağlıdır ki, yerli mebel idxal edilən mebelədən xeyli ucuzdur və ona görə də rəqabət üstünlüyünü qoruyub saxlayır. Respublikada yüksək keyfiyyətli, nümunəvi mebel istehsal etmək və insanların məişət şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Gəmiqaya Holdingin nəzdində olan "Bellissa" mebel fabriki 2004-cü ildən fəaliyyətə başlamışdır. Hazırda

60% artıb. Artımın səbəbi ilk olaraq onunla bağlıdır ki, yerli mebel idxal edilən mebelədən xeyli ucuzdur və ona görə də rəqabət üstünlüyünü qoruyub saxlayır. Respublikada yüksək keyfiyyətli, nümunəvi mebel istehsal etmək və insanların məişət şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Gəmiqaya Holdingin nəzdində olan "Bellissa" mebel fabriki 2004-cü ildən fəaliyyətə başlamışdır. Hazırda

60% artıb. Artımın səbəbi ilk olaraq onunla bağlıdır ki, yerli mebel idxal edilən mebelədən xeyli ucuzdur və ona görə də rəqabət üstünlüyünü qoruyub saxlayır. Respublikada yüksək keyfiyyətli, nümunəvi mebel istehsal etmək və insanların məişət şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Gəmiqaya Holdingin nəzdində olan "Bellissa" mebel fabriki 2004-cü ildən fəaliyyətə başlamışdır. Hazırda

60% artıb. Artımın səbəbi ilk olaraq onunla bağlıdır ki, yerli mebel idxal edilən mebelədən xeyli ucuzdur və ona görə də rəqabət üstünlüyünü qoruyub saxlayır. Respublikada yüksək keyfiyyətli, nümunəvi mebel istehsal etmək və insanların məişət şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Gəmiqaya Holdingin nəzdində olan "Bellissa" mebel fabriki 2004-cü ildən fəaliyyətə başlamışdır. Hazırda

60% artıb. Artımın səbəbi ilk olaraq onunla bağlıdır ki, yerli mebel idxal edilən mebelədən xeyli ucuzdur və ona görə də rəqabət üstünlüyünü qoruyub saxlayır. Respublikada yüksək keyfiyyətli, nümunəvi mebel istehsal etmək və insanların məişət şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Gəmiqaya Holdingin nəzdində olan "Bellissa" mebel fabriki 2004-cü ildən fəaliyyətə başlamışdır. Hazırda

60% artıb. Artımın səbəbi ilk olaraq onunla bağlıdır ki, yerli mebel idxal edilən mebelədən xeyli ucuzdur və ona görə də rəqabət üstünlüyünü qoruyub saxlayır. Respublikada yüksək keyfiyyətli, nümunəvi mebel istehsal etmək və insanların məişət şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Gəmiqaya Holdingin nəzdində olan "Bellissa" mebel fabriki 2004-cü ildən fəaliyyətə başlamışdır. Hazırda

2016-cı ilin 1-ci rübündə vergi hüquqpozmalarına qarşı görülmüş mübarizə tədbirləri haqqında

2016-cı ilin 1-ci rübündə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 135 cinayət işi başlanıb. Bu işlər üzrə aparılan araşdırmalar zamanı 4 milyon 618 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Departamentin İstintaq idarəsində 226 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış cinayət işlərindən 35 iş üzrə 37 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

103 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənilmişdir.

görə onların icraatına xitam verilib. Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 11 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 99 şəxsin məcburi qaydada gətirilməsi, 156 şəxsin tapılaraq istintaqa gəlmələri, 236 şəxsin yerinin müəyyən olunaraq istintaq məlumatı verilməsi təmin edilmişdir. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakın siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 37 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunmuşdur.

Vergilər Nazirliyində görüş keçirilib

Vergilər Nazirliyində vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müaviri İlkin Vəliyev İsrail Dövlətinin Jurnalistlər Birliyinin nümayəndə heyəti ilə görüşü keçirilib.

Nazir müavini qonaqları salamlayaraq, Azərbaycanın bütün dünyada dünyəvi, sülhərpərvər və tolerant ölkə kimi tanındığını, digər xalqların milli-mənəvi dəyərlərinə hər zaman hörmətlə yanaşdığını qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin tolerantlıq siyasətinin bariz təzahürü kimi 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edildiyini qonaqların diqqətinə çatdırıb. Qeyd edilmiş ki, Azərbaycan vətəndaşları olan və cəmiyyətimizin vacib tərkib hissəsi hesab edilən yəhudi icması, eləcə də İsraildəki Azərbaycan icması ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmləndirilməsində mühüm

rol oynayır. Nazir müavini ölkə başçısı tərəfindən aparılan uğurlu siyasət nəticəsində qeyri-neft sektorunun sürətli inkişafı, iqtisadiyyatın saxələndirilməsi, aparılan vergi islahatları, Azərbaycan sərmayyə qoyuluşu və təvəviq ilə bağlı imkanlar və bu sahədə vergi qanunvericiliyində 2016-cı il ərzində edilmiş mühüm dəyişikliklər barədə qonaqlara məlumat verib.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndəsi, nümayəndə heyətinin rəhbəri cənab Aleksandr Şapiro Suliman səmimi qəbulu və minnətdarlığını bildirib və Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edib. Sonra o, As-

sosiasiya tərəfindən görülən işlər barədə məlumat verib.

Nazir müavini Azərbaycan Respublikasında vergi mühiti və xarici investorlar üçün yaradılan şərait barədə jurnalistlərin suallarını cavablandıraraq, Azərbaycan Respublikasında vergi inzibatiçiliyinin təkmilləşdirilməsi, avtomatlaşdırılması, vergi ödəyicilərinə göstərilən elektron xidmətlər, biznesə başlamaq üçün qeydiyyat

prosedurlarının elektronlaşdırılması və asanlaşdırılması ilə bağlı geniş məlumat verib.

Görüşdə Azərbaycanla İsrail arasında tarixə əsaslanan dostluq münasibətlərinin gələcəkdə də davam edəcəyinə, iki ölkə arasında, o cümlədən iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminlik ifadə olunub və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradıldı

Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu-nun operator şirkətlərinin yığıncağı keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb. Azərbaycandan "ADY Express" MMC və "ACSC Logistics" MMC, Qazaxıstandan "KTZ Express" AC, Gürcüstandan "Trans Qafqasus Terminals" MMC Konsorsiuma üzv kimi daxil olublar.

Yığıncaqda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun idarəetmə strukturu, Müşahidə Şurasının yaradılması və Şuraya sədr seçilməsi məsələləri də müzakirə olunub.

Aparılan danışıqlar nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun Müşahidə Şurasının yaradılması

haqqında qərar qəbul olunub. Müşahidə Şurasına konsorsiuma daxil olan hər üzv şirkətdən bir nümayəndə daxil olub.

Müşahidə Şurası formalaşandan sonra Şuraya sədr seçilmişdir. Bu vəzi-

çək.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən "Nomad Ekspres" blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəq-



fəyə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov seçilib. Yığıncağın sonunda tərəflər arasında protokol imzalanıb. Eyni zamanda, qərara alınıb ki, marşrut üzrə yük qatarlarının hərəkət cədvəli may ayında müəyyən edil-

liyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi dəmir yollarının arasında sonrakı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısılacaq.

İNNOVASIYA

İqtisadiyyatımızın innovasiya iqtisadiyyatına istiqamətləndiyi bir şəraitdə əhalinin innovasiya fəallığının yüksəldilməsi ən vacib problemlərdən biridir. Etiraf edək ki, xalq təsərrüfatının əksər sahələrində çalışan işçilərin innovasiya fəallığı aşağıdır. İnnovasiya fəallığının yüksəldilməsi üzrə ölkəmizdə tədqiqatların aparılmamasını və milli dilimizdə yazılı materialların qıtlığını nəzərə alaraq professor Albert Tağıyevin bu yaxınlarda işıq üzvü görmüş "İnnovasiya" kitabından (9-cu broşura) silsilə məqalələri oxucuların nəzərinə çatdırırıq.



(əvvəli ötən saylarımızda)

Bundan əlavə, dövlət tərəfindən innovasiya fəaliyyətinin stimullaşdırılmasında iqtisadiyyat, tədqiqatlar və işlənilmələr təminat infrastrukturunda əlverişli innovasiya mühitinin formalaşdırılması mühüm rol oynayır. Bura milli elmi-texniki informasiya xidmətləri, patentləşdirmə və lisenziyalaşdırma, standartlaşdırma, sertifikatlaşdırma, statistika, xarici təcrübəni öyrənmə analitik mərkəzlər, elmi-texniki inkişaf proqramlarının hazırlanması və onların əsasında milli elmi prioritetlərin formalaşdırılması və qərar qəbul edən şəxslərin informasiya ilə təmin edilməsi, innovasiyaların neqativ nəticələrinin qiymətləndirilməsi daxildir.

Müasir sənaye sahəsində inkişaf etmiş ölkələrdə dövlətin, elm və sənayenin qarşılıqlı əlaqələrini həyata keçirmək üçün dövlət məqsədlərinin reallaşdırılmasında üç əsas vasitə tətbiq edilir.

Bunlardan birincisi dövlət müqaviləsidir. Bu ondan təbiiq edilir ki, dövlətin tabeliyində olan elmi-tədqiqat, sınaq-layihə və digər işlənilmələri yerinə yetirən subyektlərin aldığı nəticələr dövlətə bilavasitə fayda və ya xeyir gətirir. Bu zaman alınan məhsulun üçüncü tərəfə ötürülməsi situasiyası istisna olunmur. Müqavilənin bağlanması zamanı xüsusi qeyd edilən situasiyalar nəzərə alınır. Müqavilə üzrə iş prosesində dövlət təmsilçisi işlərin yerinə yetirilməsi prosesinə nəzarət və düzəlişlər etmək hüququna malikdir. Bizim ölkənin qanunvericiliyində müqavilənin elm sferasının iştirakçısı ilə dövlət təmsilçisinin qarşılıqlı əlaqəli münasibətlərinə dair dəqiq müəyyənlilik yoxdur.

İkinci, ən geniş yayılmış vasitə qrantdır. O, dövlət və elmi-tədqiqat sektoru arasında başqa münasibət formasını leqallaşdırır, yəni maliyyə, mülkiyyət, xidmət və ya başqa dəyərli elmi tədqiqatların və işlənilmələrin dövlət tərəfindən saxlanılması və ya stimullaşdırılması təmin edir. Eyni zamanda, nəzərdə tutulur ki, qrant üzrə işlərin bitməsinə qədər dövlətin bunlara nəzarət və müdaxilə etmək hüququ yoxdur. İşlərin yerinə yetirilməsi xüsusi razılaşmada qeyd edilir. Qrant xüsusilə tədqiqatlar və işləmə-



A.H.TAĞIYEV, Sumqayıt Dövlət Universitetinin "Menecment" kafedrasının müdiri, professor

qramlarının dəyişdirilməsi; xüsusi interaktiv prosedurlar əsasında dövlətin, dövlət və qeyri-dövlət strukturlu elmi təşkilatlar arasında sıx qarşılıqlı əlaqələr yaratmaqla, elmi-texniki inkişafın və kritik texnologiyaların prioritet istiqamətlərinin formalaşdırılması;

4. Dövlət elmi təşkilatlarının maliyyələşdirilməsi sisteminin onların həyata keçirdikləri real fəaliyyətə müvafiq şəkli salınması; elmi fəaliyyətin baza maliyyələşdirilməsindən təşkilatın elmi layihələrdə iştirak etməsinə əsaslanan maliyyələşdirilməsinə dəyişdirilməsi; təsərrüfat fəaliyyətində maliyyə şəffaflığının (təsisçilər üçün) təmin edilməsi və təşkilat fəaliyyətindən alınan gəlirlərin bölüşdürülməsinin dəqiq rəqləmləndirilməsi.

5. Elmin dövlət sektorunun icraçıları və onların strukturunun reformasının təşkilatlarının fəaliyyətinin qiymətləndirmə prosedurlarının inkişafı. Təşkilatın elmi-tədqiqat fəaliyyəti keyfiyyətinin qiymətləndirilməsi iki meyana nəzərə alaraq keçirilməlidir: aparılan işlənilmələrin keyfiyyəti və onların təşkilatın problemi istiqamətinə müvafiq olması. Relevant təşkilat edən təşkilatın dövlət məsuliyyəti zonalarında məsələlərin həllinə qoyuluşunun qiymətləndirilməsinə görə (o cümlədən qrant və kontraktların maliyyələşdirilmə həcmi) və ya onun dövlətin rəqəbatçılıq qabiliyyətinin yüksəldilməsi üçün qoyuluşuna görə müəyyən edilir (patent və lisenziya fəaliyyəti, sənaye ilə kooperasiyası və s.).

Əgər mikroinnovasiya və yaxşılaşdırıcı innovasiyalar sahibkarın təşəbbüsü ilə nəzərdə tutulub, onun hesabına yerinə yetirilərsə, bazis, iqtisadiyyatı dərinədən dəyişən əhəmiyyətli innovasiyalar (bazis innovasiyalar) dörd əsas təərəfəşliq qüvvəsinin qarşılıqlı əlaqəsini nəzərdə tutur: dövlət, elmlə məşğul olanlar, sahibkarlar və cəmiyyət. Bu qüvvələrdən hər birinin öz marağı var, bu əməkdaşlıqda onlar özünəməxsus funksiyaları yerinə yetirirlər və innovasiya bəhrələrindən, üstəlik mənfəətdən istifadə etməkdə öz paylarına malik olmalıdırlar.

Sahibkarların innovasiya potensialı. İnnovasiya fəallığı sahibkarlıq fəaliyyətinin əsasını təşkil edir. Yüksək sahibkarlıq adına yalnız bazar iqtisadiyyatında müəssisə və ya təşkilatın elə bir rəhbəri layiq ola bilər ki, o, daima yenilik axtarır, rəqəbat mübarizəsində nailiyyətlər əldə etmək üçün çalışsın və bu Allahdan verilən bir vergi, mənavi bir bəxş olmaqla yanaşı, sərbəst həyatı (iqtisadi) zərurətdir və sərbəst rəqəbat mübarizəsində ölməyib sağ qalma ehtiyacından irəli gəlir. İnnovasiyalıq rəqəbat qanunudur, bazar iqtisadiyyatının mütləq şərtidir və bunsuz hər hansı bir bazar subyekti durğunluğa, sıxışdırılıb bazardan çıxarılmaya və məhv olmağa məhkumdur.

İstənilən mülkiyyət forması sahibkarlığın innovasiya potensialını qiymətləndirərkən, aşağıdakıları dəqiq ayırmaq lazımdır:

- sahibkarların riskli innovasiya yolunda dayanmalarına vadar edilməmələrinin stimullaşdırılması;
- sahibkarlar üçün innovasiyaların həyata keçirilməsi imkanlarının olması;
- sahibkarların innovasiya fəaliyyətinin qarşısını alan məhdudiyatların dəf edilməsi.

(davamı var)

Azərbaycan misinin satışı üzrə yeni müqavilə

"Anglo Asian Mining PLC" (AAM) şirkəti və İsveçrənin "Industrial Minerals S.A." qrupu AAM-in flotasiya zavodundan istehsal edilən mis konsentratının satışı barədə saziş imzalayıblar. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, bu ilin martında şirkət flotasiya zavodundan istehsal edi-

lən mis konsentratının satışı barədə "Industrial Minerals S.A." ilə yeni saziş imzalayıb: "Müqavilənin müddəti 31 dekabr 2018-ci il tarixində başa çatır və o, əvvəlki müqavilənin eyni şərtləri əsasında imzalanıb. Mis konsentratında sinkin miqdarı ilə bağlı cərimələrlə əlaqədar yaxşılaşdırılmış şərtlər istisna təşkil edir".

Nizamnamə kapitalı 102 milyon manata çatdı

Bir neçə gün öncə baş tutan səhmdarların ümumi yığıncağında bankın nizamnamə kapitalının artırılması yenidən müzakirə olundu.

Xatırladaq ki, bundan əvvəl 4 mart 2016-cı il tarixində səhmdarların növbə-dəkənər keçirilmiş ümumi yığıncağında nizamnamə kapitalının artırılması qərarı alınmışdır. Qəbul olunan bu qərarın icrası nəticəsində hazırda AGBank ASC-nin nizamnamə kapitalı 77.2 milyon manat artırılaraq 102.2 milyon manat təşkil edir.

Həmçinin, yığıncaq zamanı Audit Ko-



mitəsi və İdarə Heyətinin hesabatı dinlənilib, 2015-ci il üçün maliyyə hesabatları təsdiq olundu. Sonda isə səs vermə nəticəsi ilə bankın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibində müəyyən dəyişikliklər edildi. Mixail Fransəv Audit komitəsinin yeni üzvü, İdarə Heyətinin sabiq sədri Azər Mövsümov isə Müşahidə Şurasının üzvü seçildilər. İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icraçısı İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov təyin edildi. İdarə Heyətinin qalan tərkibi dəyişilməz olaraq qalır.

Cəbhə xəttindəki şəbəkəmizdə təkmilləşdirmə işləri davam edir



Azercell Telekom MMC cəbhə xəttinə yaxın ərazilərdə yaşayan abunəçilərinin kəsintisiz və keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə bu günlərdə həmin ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparır. Cəbhə xəttinə ən yaxın olan 70 stansiyaların hamısında 3G quraşdırılıb və bununla cəbhə bölgəsində Azercell-in 3G şəbəkəsinin əhatə dairəsi 30%-ə qədər genişləndirilib.

Tərtər, Ağdərə, Ağdam, Füzuli, Naftalan, Görənboy rayonlarında yerləşən "Azercell"-ə aid Radio Baza Stansiyalarında şirkətin mütəxəssisləri tərəfindən ümumi audit inspeksiya aparılıb. Təhlükəsiz, keyfiyyətli rabitəni təmin etmək məqsədilə aşkarlan-

mış uyğunsuzluqlar qeydiyyata alınıb və dərhal aradan qaldırılıb. Azercell-in işçi qrupunun səyləri nəticəsində cəbhə xəttinə yaxın 25 stansiya avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. Artıq bu stansiyalar elektrik təchizatı olmadan belə çalışa bilər. Bununla da adı çəkilən ərazilərdə Azercell abunəçiləri tam keyfiyyətli rabitə ilə təmin olunublar. Hal-hazırda da təkmilləşdirmə işləri davam edir.

Məlumat üçün qeyd edək ki, Azercell regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətini artırmaq üçün aparılan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin

mobil operatorları arasında ən yüksək göstəricilərə nümayiş etdirib.

Eləcə də radio sənayesinin şəbəkə keyfiyyətini ölçən "Opensignal" və "Testmy.net" kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet signalı Azercell tərəfindən təmin olunur. Son il ərzində Azercell yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsinin 25% gücləndirib. Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsinin təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılıb.

Xaricdən mal gətirməkdə yenilik

Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi prosesində şəffaflığın və səmərəliliyin ən yüksək səviyyədə təmin edilməsi və bu sahədə vətəndaş-məmur təmasının minimuma endirilməsi məqsədilə ölkədə elektron gömrük bəyannamələrinin tətbiqinə başlanılıb.

"Asan İmza" mobil elektron imza xidmətinin operatoru olan "B. EST Solutions" şirkətindən daxil olmuş məlumatlara görə, cari ilin 4 aprel tarixindən etibarən pilot layihə çərçivəsində Elektron Hökumət Portalında (www.e-gov.az) malların və nəqliyyat vasitələrinin gömrük sərhədində bəyan edilməsinə dair elektron xid-

mət fəaliyyət göstərir. Sözü gedən elektron xidmətdən "Asan İmza" mobil elektron imza vasitəsilə istifadə edərək vətəndaşlar xaricdən gətirdikləri malları və nəqliyyat vasitələrinin gömrük təmsilçiliyi institutu çərçivəsində operativ olaraq onlayn şəkildə gömrük rəsmiləşdirməsindən keçirə bilər. Bunun üçün deklarant Asan İmza ilə Elektron Hökumət portalına daxil olmalı (autentifikasiyadan keçməli) və müvafiq elektron xidməti seçərək gömrük bəyannaməsinə elektron şəkildə doldurmalı, sonda bəyannaməni Asan İmza ilə təsdiqləməlidir (imzalamalıdır).

Elektron gömrük bəyanatına sisteminin tətbiqi

gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı proseslərin sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılmasına xidmət edir. Qeyd etmək lazımdır ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi prosesində ən zəruri məqam bəyannamənin vətəndaş tərəfindən imzalanmasıdır. Yeni elektron bəyanatma sistemi istifadəyə veriləndə bu əməliyyat gömrük sərhədlərində

mal sahibinin kağız üzərində formanı dolduraraq imzalanması ilə aparılırdı. Ölkəyə idxal edilən malların və nəqliyyat vasitələrinin gömrükdə elektron bəyan edilməsi zamanı "Asan İmza" xidmətindən istifadə bu əməliyyatın olduqca rahat və çəvik şəkildə icra edilməsi və istifadəçi məmnuniyyətini baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, mal sahibləri bu əməliyyatı əvvəldən sonadək sadəcə "Asan İmza" xidmətinin aktiv olduğu nömrənin olduğu mobil cihazdan (mobil telefon, planşet və s.) istifadə etməklə yerinə yetirə bilər və bu zaman hər hansı əlavə qurğulara (smart-kart, USB kart oxuyucu və s.) ehtiyac yoxdur.

"Kupça" 10 günə veriləcək

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb.

Qanuna edilən əlavəyə görə, ipoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, ipoteka fondları, ipoteka saxlayan banklar və digər kredit təşkilatlarının informasiya sistemləri ilə daşınmaz əmlakın dövlət reyestri arasında əlaqə yaradılır.

Digər bir dəyişikliyə görə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması müddəti 20 gündən 10 günə endirilir.

"Qeydiyyat orqanı ərizənin və ona əlavə edilən sənədlərin

təqdim edildiyi gündən 10 gündən gec olmayaraq (hazırda 20 gün) daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və dövlət reyestrindən çıxarış verir".

Həmçinin, qanuna edilən əlavəyə görə, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir.

Digər bir dəyişikliyə görə, qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə



bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir (hazırda 10 gündür). Bu cür sorğulara vaxtında cavab ver-

məyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Layihəyə görə, ipotekanın qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır (hazırda 5 gün).

"Ziraat Bank Azərbaycan" 1-ci rübü mənfəətlə başa vurub

"Ziraat Bank Azərbaycan" ASC 2016-cı ilin 1-ci rübünü 1 milyon 995 min manat xalis mənfəət ilə başa vurub. Bank 2015-ci ili 3 milyon 459.11 min manat xalis mənfəət ilə başa vurmuşdu.

Birinci rübdə "Ziraat Bank Azərbaycan"nın cəmi gəlirləri 3 milyon 63,2 min manat, o cümlədən faiz gəlirləri 2 milyon 109 min manat, qeyri-faiz gəlirləri isə 832.25 min manat təşkil edib.

Xərclər çıxıldıqdan sonra Bankın 1 milyon 858.57 min manat xalis əməliyyat mənfəəti qalıb. Həmçinin, 136.67 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan götürüldü.

31 mart 2016-cı il tarixinə "Ziraat Bank Azərbaycan"nın cəmi aktivləri 114 milyon 896.36 min manat, kredit portfel 20 milyon 653.79 min manat, depozit portfel 18 milyon 847.31 min manat, cəmi kapitalı isə 56 milyon 97 min manat təşkil edib.

31 dekabr 2015-ci il tarixinə Bankın cəmi aktivləri 90 milyon 244.71 min manat, kredit portfel 11 milyon 174.52 min manat təşkil etmişdi.

"Ziraat Bank Azərbaycan"ın banklara yarıtdığı depozit və verdiyi kreditlərin müştərilərə verdiyi kreditlərdən çox olduğu diqqəti çəkir. Belə ki, "Ziraat Bank" Azərbaycanda banklara 32 milyon 810 min manat

depozit yatırıb, həmçinin banklara 18 milyon 854 min manat kredit verib. Bundan başqa, Bankın, Mərkəzi Bankdan 23 milyon 705 min manat alacağı var.

Ziraat Bankı Türkiyə ilə artan əlaqələrindən əlavə, iqtisadi artım və sərmayə potensialına və coğrafi strateji mövqeyinə görə Azərbaycanda da "Ziraat Bank Azərbaycan" Açıq Səhmdar Cəmiyyəti adı altında törəmə Bankını açmışdır.

Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 sayılı lisenziya əsasında fəaliyyət göstərir. Bank rəsmən 2015-ci ilin ortasından başlayıb.



Avropanın bu şəhərinə Bakıdan birbaşa reys açılır

2016-cı il mayın 30-dan Latviyanın "AirBaltic" milli aviasirkəti Bakıdan Riqaya birbaşa reys açır.

Bunu aviasirkətin Azərbaycan, Ukrayna, Belarus və Gürcüstanda regional meneceri Mariya Radçenko Bakıda keçirilən AITF beynəlxalq turizm sərgisində bildirib. O deyib: "Uçuşlar yay mövsümü boyu sentyabrın 4-dək həftədə iki dəfə həyata keçiriləcək. Bu, azərbaycanlı turistlərlə Latviyaya, habelə Riqadan tranzitlə Avropanın bir çox ölkələrinə getməyə gözəl imkan yaradacaqdır".

Qeyd edək ki, AITF-in 15-ci yubiley sərgisində Latviya nümayəndə heyəti geniş tərkibdə iştirak edir. Latviyanın milli stendində "AirBaltic" aviasirkətindən başqa, "Spare" böyük turizm agentliyinin, turizmin inkişafı üzrə "Live Riga" şirkətinin Riqə bürosunun, Latviya Məhmanxanalar və Restoranlar Assosiasiyasının nümayəndələri iştirak edirlər.

"Spare" turizm agentliyinin ölkəyə giriş üzrə departamentinin direktoru Alina Maknanın sözlərinə görə, Latviyada turizmin ekskursiya, aktiv, ailəvi, tibbi, korporativ və digər aktual növləri yaxşı inkişaf edib. O deyib: "Latviya əlverişli coğrafi mövqeyinə görə Baltik regionu və Skandinaviya ölkələrinə qarışıq turların təşkil edilməsi üçün də çox gözəl istiqamətdir. "AirBaltic" birbaşa reysi ilə Bakıdan Riqaya gələn səyahətçilər Latviya şəhərlərindən başqa, Estoniya, Litva, İsveç, Finlandiya və digər ölkələrə də asanlıqla gedə bilərlər, çünki həm Latviya, həm də sadalanan digər dövlətlərdə Şengen vizası fəaliyyət göstərir".

Xatırladaq ki, "Spare" turizm agentliyi ölkəmizlə əməkdaşlığa 2005-ci ildə başlayıb və indiyədək Latviyanın Azərbaycan bazarı ilə iş üzrə başlıca şirkətdir. Məsələn, şirkət Azərbaycanda Latviya Respublikasının ən böyük və ən yaxşı klinikalarının rəsmi nümayəndəsi kimi çıxış edir.



Gədəbəydə qızıl istehsalı azalıb

Cari ilin yanvar-mart aylarında "Anglo-Asian Mining" şirkəti Azərbaycanda "Gədəbəy" yatağında 13 383 unsiya qızıl (Azərbaycan hökumətinin payı da daxil olmaqla) istehsal edib. Şirkətin saytında verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% azalma deməkdir. Şirkətin hesabatına əsasən, bu

müddətdə gümüş istehsalında isə artım müşahidə olunub. Həsət ilik müqayisədə 3,3 dəfə artaraq cari ilin I rübündə 1 958 unsiya təşkil edib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda cəmi qızıl istehsalı 71 670 unsiya, gümüş istehsalı isə 4 262 unsiya təşkil edib.

DÜNYA

Dünyadakı sənaye robotlarının 25 faizi Çin istehsalıdır

Dünyadakı sənaye robotlarının ümumi həcminin 1/4-i Çinin payına düşür. Bu barədə sənaye və informasiya texnologiyaları naziri Xuay Tzinpen 4-cü elektron-informasiya texnologiyaları yarmarkasında bildirib.

Nazirin sözlərinə görə, Çin robot istehsalında nəinki güclü texniki və intellektual ehtiyata, həmçinin geniş bazar



perspektivinə malikdir.

Robot istehsalı sahəsində inkişaf proqramına əsasən, 2020-ci ilədək ölkədə robotların illik satış həcmi 150 min ədədə çatacaq. Onların ümumi sayı isə keçən illə müqayisədə 400 min ədəd artaraq 800 min ədəd təşkil edəcək. Proqnozlara görə, həmin dövrə qədər Çində robot istehsalı sənayesinin gəlirinin həcmi 100 milyard yuan olacaq.

Proqramda qeyd olunur ki, robot texnikası səhiyyə, informasiya və digər sahələrdə olduğu kimi, məişətdə də geniş istifadə ediləcək.

"Fitch" Səudiyyə Ərəbistanının reytingini endirdi

Beynəlxalq kredit dərəcələrini müəyyənləyən "Fitch Ratings" Səudiyyə Ərəbistanının kredit reytinginin "AA" səviyyəsindən "AA-"ya endirdiyini açıqlayıb.

"Fitch Ratings" yaydığı açıqlamada bil-



dirib ki, neftin barrel qiyməti üçün proqnozların 2016-cı ildə 35 dollar, 2017-ci ildə isə 45 dollar olması Səudiyyə Ərəbistanının maliyyə və xarici balanslarına mənfəət təsir göstərəcək.

Dubay dünyada ən hündür bina rekordunu təzələmək istəyir

Dubayda dünyanın ən hündür göydələni olacaq daha bir bina tikmək qərarına gəliblər. Hazırda bu adı Dubayın 828 metr hündürlüyü olan "Bürç Xəlifə" göydələni daşıyır.

Yeni layihə üzərində 2010-cu ildə dünyanın ən hündür göydələni inşa edən "Emaar" kompaniyası işləyəcək.



Kompaniyadan verilən məlumata əsasən, "Tower" adlandırılan yeni göydələn "Bürç Xəlifə"dan azacıq hündür olacaq. Binaın yuxarısında müşahidə meydançası, mağazalar, restoranlar və ola bilsin, kiçik otel tikilməsi nəzərdə tutulur.

Bu ilin iyun ayından başlayaraq 2020-ci ildə başa çatdırılması planlaşdırılan layihənin dəyəri 1 milyard dollar həcmində qiymətləndirilir.

İraq: "Neftin bahalaşmasının vaxtıdır"

"Neft istehsal edən ölkələr qiymətlərin yüksəlməsini istəyirlərsə, hasilatın dondurulması barədə razılmalıdırlar"



Bunu İraq Dövlət Neft Şirkətinin baş direktoru Falah Alamiri deyib.

"Onlar müqavilə bağlamalıdırlar. Bu, qiymətlərin bahalaşması üçün başlıca yoldur. İraq bunu dəstəkləyir. ABŞ-da slans qazının hasilatı azalıb. Bu isə neftə tələbatı artırır. İndi əsl vaxtdır. Bu razılaşma müsbət effekt verəcək", - Alamiri bildirib.

Qeyd edək ki, neft istehsal edən ölkələr aprelin 17-də Qətərin paytaxtı Dohada görüşəcəklər.

Neftin qiymətindəki ucuzlaşma 6 Körfəz ölkəsinin gəlirlərinə mənfəət təsir edib

Dünya bazarında neftin qiymətinin ucuzlaşması 6 Körfəz ölkəsinin gəlirlərinə mənfəət təsir edib.

Küveytin Maliyyə Mərkəzinin hesabla-



tında əsas gəlir mənbəyi neftin satışından olan 6 Körfəz ölkəsinin - Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Bəhreyn, Oman və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) büdcəsində ötən il 160 milyard dollar kəsir yarandıqı qeyd edilir. Büdcə kəsirinin 2015-2016-cı illərdə 318 milyard dollara çatacağı da proqnozlaşdırılır.

Hesabatda Körfəz ölkələrinin neftin qiymətindəki ucuzlaşma səbəbindən yaranan büdcə kəsirlərini kompensasiya etmələri üçün 2020-ci ilədək 390 milyard dollar həcmində borclanmaya ehtiyacları olduğu bildirilib.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə isə, gəlirlərinin 80 faizini neft satışından əldə edən Körfəz ölkələri "qara qızıl"ın qiymətlərindəki ucuzlaşma ilə əlaqədar son bir ildə 275 milyard dollar itiriblər.

Qeyd edək ki, neftin barrel qiyməti 2014-cü ildən bu vaxtdək təxminən 70 faiz azalaraq 120 dollardan 30 dollara qədər ucuzlaşıb.

Bu il ABŞ-da 50 neft şirkəti bağlana bilər

Banklar neft şirkətlərinə kredit verməkdən imtina edir.

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi səbəbindən ABŞ-da banklar şist neft hasilatçısı olan şirkətlərə kredit verməkdən imtina etməyə başlayıblar. Neft bazarında mövcud konyunktur yaxşılaşmasa, ilin sonuna qədər Amerikanın 50-yə yaxın energetika müəssisəsi iflas edə bilər.

Agentliyin topladığı məlumatlara görə, may ayının sonuna qədər ABŞ-ın neft-qaz şirkətləri 50 mlrd. dollara yaxın məbləğdə kreditin ayrılmasını razılaşdırmalıdırlar. Son həftələr ərzində açılması planlaşdırılan kredit xətlərinin ümumi həcmi 3,5 mlrd. dollar azalıb.

Enerji daşıyıcılarının qiymətinin cari səviyyəsi mərkəzi banklara kommersiya banklarından riskləri daha diqqətlə təhlil etməyi istəməsinə məcbur edir. Agentlik bildirib ki, növbəti kredit anlaşmalarının yenidən monitorinq edilməsi payız aylarına təsadüf edəcək və neftin qiyməti 40 dollar/barrel keçməsə, şist neft hasilatçılarının maliyyə resurslarına çıxışı məhdudlaşa bilər.





Уклонение от уплаты налогов, снижение суммы налогов, перевод средств в офшоры - все это крайне популярно как среди небольших компаний, так и среди крупных глобальных корпораций. За последние два года все чаще стали говорить о том, как заставить крупные компании платить налоги в своей стране, не выводя средства в офшор.

(Продолжение)

Куда прячут деньги богачи?

1. Люксембург

Люксембург - небольшая европейская страна, граничащая с Бельгией, Францией и Германией, с населением в 550 тыс. человек.

Свой статус налогового рая страна получила благодаря лояльному бизнесу и законодательству, которое позволяет зарубежным компаниям переводить часть своего бизнеса в эту юрисдикцию, чтобы уклоняться от уплаты налогов в своих странах.

Около 33% американских компаний из списка Fortune 500 имеют филиалы в Люксембурге согласно отчету 2014 г., составленному организациями Citizens for Tax Justice и U.S. PIRG Education Fund.

Так, компания Amazon имеет официальное европейское представительство в Люксембурге, через которое проводились все продажи компании в Европе. Однако компаниям пришлось прекратить эту практику. Вместо этого она стала проводить все продажи через местные представительства, что в итоге может привести к существенному росту налогов компании во многих европейских странах.

2. Каймановы острова

Каймановы острова предлагают самое большое количество налоговых лазеек как для отдельных лиц, так и для целых корпораций.

Кайманы - одна из немногих стран, законодательство которой позволяет корпорациям иметь активы, не выплачивая налоги, и это абсолютно законно и не является схемой уклонения от уплаты налогов.

Однако система налоговых льгот очень сложна, и разумно будет воспользоваться помощью консультанта, чтобы разобраться во всех тонкостях, отмечают аналитики.

Многие компании как из США, так и из других стран мира, владеют активами на Каймановых островах. Банковские активы на Кайманах составляют 15-ю часть из общего объема мировых активов в \$30 трлн согласно данным издания The Guardian. Среди компаний из списка Fortune 500 такие компании, как Wells Fargo, Pfizer, Pepsi, и Marriott, имеют филиалы на Кайманах.

3. Остров Мэн

Остров Мэн является налоговым раем благодаря отсутствию налога на реализованный прирост капитала, налога на насле-

дуемое имущество, налога на прибыль организаций и почтового сбора.

Остров, который расположен между Англией и Ирландией, также имеет низкий налог на прибыль, при этом самая высокая налоговая ставка - 20%, а общая сумма ограничена 120 тыс. фунтов стерлингов.

Кроме того, остров Мэн предлагает льготы для пенсии. Многие зарубежные компании открывают пенсионные планы своих сотрудников в юрисдикции острова. Это связано с защитой активов и возможностью пользоваться ими начиная с 50 лет.

4. Джерси

Остров Джерси получил статус налоговой рая в середине XX века, когда многие британские богачи стали переезжать на остров.

В Великобритании налог на наследуемое имущество свыше 1 млн фунтов стерлингов составлял 80%. А на острове Джерси налог на наследуемое имущество отсутствовал вообще.

Сегодня на острове по-прежнему нет налога на наследуемое имущество или на реализованный прирост капитала. Кроме того, налог на прибыль корпораций составляет здесь 0%, за исключением налогов, которые налагаются на финансовые услуги, коммунальные компании и компании по работе с недвижимостью.

Именно благодаря этому остров Джерси стал популярным офшором для компаний в основном из Великобритании.

5. Ирландия

Ирландию часто называют налоговым раем, несмотря на то что власти страны утверждают, что это не так.

Не так давно Ирландия вышла на первые полосы новостных изданий, когда американская фармацевтическая компания Pfizer объявила о слиянии с ирландской Allergan, обозначив свои планы перенести штаб-квартиру в Ирландию, отмечает издание Los Angeles Times.

Это поможет Pfizer избежать уплаты налогов на сумму в \$148 млрд, по данным организации Americans for Tax Fairness.

Еще одна американская корпорация, связанная с Ирландией, - это Apple, которая зарегистрировала свыше \$180 млрд офшорной прибыли через свои международные филиалы, что помогло компании избежать уплаты налогов в США на сумму \$59,2 млрд согласно отчету организации Citizens for Tax Justice.

И они не одни: более четверти компаний из списка Fortune 500 имеют филиалы в Ирландии, по данным на 2014 г. Среди них такой гигант, как Google.

6. Маврикий

Маврикий - остров в Индийском океане. Это популярное направление для зарубежных инвестиций, особенно тех, которые направляются в Индию.

Мегакорпорации имеют представительства на Маврикии, среди них такие гиганты, как JPMorgan Chase, Citigroup и Pepsi, по данным издания The Wall Street Journal.

На Маврикии есть 15%-й налог на доход корпораций, однако компании, которые являются налоговыми резидентами острова, могут воспользоваться налоговыми каникулами, которые предоставляются в рамках соглашений об избежании двойного налогообложения.

7. Бермудские острова

Бермуды давно считаются налоговым раем, куда богатые люди переводят свои капиталы, опасаясь, что в своих странах они могут считаться нелегальными.

Крупные компании также часто переводят капитал на Бермуды, пользуясь низкими налоговыми ставками. Кроме того, здесь отсутствует налог на прибыль корпораций, отмечают аналитики Deloitte.

Чуть больше четверти компаний из списка Fortune 500 имеют представительства на Бермудах, по данным на 2014 г., согласно отчету организации Citizens for Tax Justice.

Google, например, направляет зарубежную прибыль на Бермуды через свои представительства в Ирландии и Нидерландах. Такая стратегия помогает компании сэкономить до \$2 млрд налогов в год, отмечает издание Bloomberg.

8. Монако

Монако - это страна с населением всего в 36 тыс. человек. Но у этой маленькой страны есть огромное преимущество: она не меняет налог на прибыль своих граждан с 1869 г.

Граждане Монако могут распоряжаться всеми деньгами, которые они зарабатывают. Именно это привлекло самых богатых людей мира в Монако, которая стала одной из самых популярных стран среди миллионеров, по данным CNN Money.

Кроме того, популярность Монако среди миллионеров привела к тому, что страна стала одним из самых дорогих рынков недвижимости в мире.

Налог с корпораций очень низкий, что также привлекает такие корпорации, как компания по аренде автомобилей Avis Budget Group.

9. Швейцария

Швейцария - это страна, которая до недавнего времени сочетала в себе не только низкие налоги, но и банковскую конфиденциальность. Это послужило причиной того, что страна стала популярным офшором как для компаний, так и для отдельных лиц.

Женева, столица Швейцарии, является 13-м крупнейшим финансовым центром в мире. Американские компании в течение долгих лет пользовались преимуществами, которые предоставляет налоговая система Швейцарии.

Чуть менее 30% американских компаний из списка Fortune 500 открыли представительства в Швейцарии, включая такие корпорации, как Marriott, Ecolab, Pepsi, Stanley Black & Decker и Morgan Stanley.

10. Багамские острова

На Багамах отсутствует налог на реализованную прибыль корпорации, налог на наследуемое имущество, налог на личный подоходный налог, налог на подарки.

Именно благодаря отсутствию этих налогов Багамы стали привлекательным налоговым раем для многих американских и международных корпораций.

11. Виргинские острова

Британские Виргинские острова являются, пожалуй, самой уважаемой налоговой гаванью мира.

Ежедневно регистрируется порядка 200-300 компаний, а общее число созданных компаний приближается к миллиону.

Налоговая система BVI характерна для современной офшорной гавани. Подоходный налог отменен как для предприятий, так и для частных лиц.

Не существует также каких-либо налогов на прирост капитала. Правительство формирует свой бюджет при помощи налога на заработную плату (10% для малых предприятий и 14% - для остальных), а также пошлин на импорт, почтовых сборов, лицензионных выплат и платы за регистрацию компаний.

Сектор офшорных финансовых услуг составляет заметную часть экономики Британских Виргинских островов.

12. Панама

Панама быстро превратилась в крупное корпоративное налоговое убежище и международный центр банковского бизнеса.

Два закона привели страну к успеху в качестве налогового убежища. Корпоративный закон, основанный на корпоративном кодексе 1927 г. штата Делавэр, обеспечивает самую простую в мире систему создания и функционирования корпораций.

Подсчитано, что в Панаме было создано больше корпораций (примерно 50 тыс.) в последние несколько лет, чем во всех других финансовых убежищах Карибского региона и Центральной Америки, вместе взятых.

В настоящее время основа экономики Панамы - транзит грузов через порты, а также финансовые услуги, сельское хозяйство, производство, строительство и туризм. Благодаря банковской деятельности Панама является основным финансовым центром Латинской Америки.

13. Сингапур

Сингапур является известным финансовым центром, пользующимся хорошей репутацией. К тому же в этой офшорной зоне постоянно увеличивается количество предоставляемых централизованных услуг.

В результате транснациональные корпорации все чаще выбирают Сингапур в качестве места расположения своих штаб-квартир.

В Сингапуре налоги взимаются по территориальному признаку, и, следовательно, сингапурские компании не несут ответственности и не платят налоги на доход, который не получен в Сингапуре.

Будучи страной с многочисленными инвестиционными возможностями, офшорная зона Сингапура предлагает инвесторам отсутствие налогов на офшорные доходы и прибыль.

14. США

Регистрация в одной из наиболее престижных юрисдикций, в число которых, несомненно, входят Соединенные Штаты Америки, способна в значительной степени укрепить репутацию компании.

Согласно законодательству некоторых штатов компании, зарегистрированные в них, но не ведущие деятельность на территории США, освобождаются от уплаты налогов в Штатах и не обязаны подавать отчетность.

При этом, разумеется, возникают некоторые ограничения. Так, например, отпадает возможность открыть офшорный банковский счет в США или же вести дела с резидентами Соединенных Штатов.

Хотя у США нет общепризнанного статуса налогового рая, страна все чаще становится юрисдикцией, которой пользуются, для того чтобы укрыться от уплаты налогов в своих странах.

Кроме того, налоговым раем можно назвать такие страны, как острова Гернси, Бахрейн, Малайзия, Сейшелы и другие.

По материалам www.vesti.ru



Для Азербайджана строят второй телекоммуникационный спутник

Начаты работы по строительству второго телекоммуникационного спутника Азербайджана Azerspace-2, сказал Trend в четверг заместитель министра связи и высоких технологий Ильтимас Мамедов.

По его словам, на сегодняшний день производителем спутника проделано около 20 процентов строительных работ.

"Работы по подготовке к запуску спутника, который запланирован на 2017 год, ведутся по графику", - сказал Мамедов.

Как сказали ранее Trend в ОАО "Азерикосмос", для ознакомления с процессом проектирования сотрудник ОАО находится на заводе изготовителя спутника - компании Space Systems Loral (SSL) - в США.

Дизайн спутника основан на платформе 1300-й серии (SS/L 1300), которая используется при создании средних и тяжелых геостационарных и высокоэллиптических телекоммуникационных спутников. Вторая спутниковая программа будет профинансирована за счет долгосрочной и льготной кредитной линии кредитно-экспортного агентства Канады Export Development Canada (EDC).

Спутник будет размещен на орбитальной позиции в 45 градусов восточной долготы, арендуемой азербайджанской стороной у международной организации спутниковой связи Intelsat, которая также выступает в роли арендатора 45,9 процента ресурсов спутника. В зону обслуживания Azerspace-2 войдут страны Европы, Юго-Восточной Азии, Ближнего Востока и Африки.

Геостационарный спутник Azerspace-2 будет предназначен для оказания услуг цифрового телерадиовещания, доступа к сети интернет, передачи данных, создания мультисервисных сетей VSAT и так далее.



Разработан законопроект об обязательном страховании от безработицы

Законопроект об обязательном страховании от безработицы в Азербайджане направлен на рассмотрение соответствующих органов исполнительной власти, сказал в четверг журналистам министр труда и социальной защиты населения Салим Муслимов.

"Проект закона об обязательном страховании от безработицы, разработанный министерством труда и социальной защиты населения, в настоящее время направлен на рассмотрение в министерства экономики, финансов, юстиции, а также в Конфедерацию профсоюзов Азербайджана и Конфедерацию предпринимателей (работодателей)", - сказал министр.

По его словам, после получения комментариев и замечаний со стороны этих органов указанный законопроект будет окончательно доработан и направлен на рассмотрение Кабинета министров Азербайджана.

Страхование от безработицы будет отличаться от пособия по безработице.

Страхование от безработицы позволит лицам, оставшимся без работы, получать на протяжении определенного периода времени страховые выплаты, которые осуществляются за счет отчислений, произведенных этим же лицом в период своей официальной трудовой деятельности.

В настоящее время в Азербайджане одним из способов обеспечения социальной защиты безработных является пособие по безработице.

Yenidən maliyyələşdirmədə rekord artım



Mərkəzi Bank kommersiya banklarına 3-5%-lə 6,3 milyard manatlıq kredit verib.

Mart ayının 1-nə Mərkəzi Bankın yenidən maliyyələşdirmə əməliyyatlarının həcmi 6 milyard 277,7 milyon manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfəyə yaxın çoxdur. 01 mart 2015-ci il tarixində yenidən-

maliyyələşdirmə əməliyyatlarının həcmi 3 milyard 229,2 milyon manat idi.

Fevral ayında yenidən maliyyələşdirmə əməliyyatlarının həcmi 68,5 milyon manat artıb.

Mərkəzi Bank yanvarda kommersiya banklarına krediti 3%-lə, fevralda isə 5%-lə ayırıb. Ötən il isə faizlər 3,5 və 3% təşkil edib.

Yenidən maliyyələşmə

Mərkəzi Bank tərəfindən digər kommersiya banklarının kreditlə təmin edilməsidir. Mərkəzi Banklar kommersiya banklarını və digər kredit təşkilatlarını kreditlə təmin edir, həmin kredit müəssisələri isə öz növbəsində adi vətəndaşlara (fiziki şəxslərə) və müxtəlif firma və təşkilatlara (hüquqi şəxslərə) kreditlər ayırırlar.

Azərbaycanda işsizlikdən icbari sığorta haqqında qanun layihəsi hazırlanıb

Azərbaycanda işsizlikdən icbari sığorta haqqında qanun layihəsi baxılması üçün icra hakimiyyətinin müvafiq orqanlarına göndərilib.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib. İşsizlikdən sığorta işsiz qalmış insanlara müəyyən dövr ərzində sığorta ödənişləri almağa imkan verəcək. Sığorta ödənişləri həmin şəxsin öz rəsmi əmək fəaliyyətində həyata keçirdiyi ayrımlar hesabına aparılır.

Azərbaycan cəbhəyanı zonada alternativ kanallar yaradır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində telekommunikasiya xidmətlərinin alternativliyini təmin edəcək.

Bunu Trend-ə Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib.

Onun sözlərinə görə, qoşunların təmas xəttində baş vermiş son hadisələr nəticəsində yaşayış obyektlərinə və rabitə obyektlərinə böyük ziyan vurulub: "Elektrik kəməllərinin qırılmasından başqa, telekommunikasiya kəməlləri də zərər görüb. Nazirin əmri ilə bu problemlərin aradan qaldırılması üçün məşğul olacaq operativ qərargah yaradıldı. Qısa müddət ərzində onların işini bərpa etdik".



Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradıldı

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclası keçirilib.

İclasın gündəliyinə maliyyə bazarlarının mövcud vəziyyəti, gələcəkdə yarana biləcək təhdidlər və bank sektorunun maliyyə dayanıqlığı, eləcə də yaxın və orta perspektivdə atılacaq addımlar daxil edilib.

İclasın davamında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xarici valyutada verilən istehlak kreditlərinə dair təbiiq edilmiş məhdudiyatla bağlı bazarın təhlili müzakirə edilib, makroprudensial siyasət çərçivəsinin müəyyən edilməsi istiqamətində tapşırıqlar verilib.

Hesablama Palatası: ƏDV differensiallaşdırılsın

Azərbaycanda əlavə dəyər vergisinin 18 faiz səviyyəsində müəyyən edilmiş dəyərinin differensiallaşdırılması təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə qeyd edilib.

Təklifdə bildirilib ki, 2015-ci ildən etibarən dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərində müşahidə olunan kəskin azalmalar, sözsüz ki, dünya iqtisadiyyatına inteqrasiya olunmuş milli iqtisadiyyatımıza da təsir etməklə artım templərinin əngiməsini şərtləndirib. İlk baxışdan mənfəi cəhətdən səciyyələndirilən bu proses qeyri-neft sektorunun inkişafı ilə növbəti iqtisadi modelə keçidin sürətləndirilməsi üçün təkanverici amil kimi qiymətləndirilməlidir.

Vergi dərəcələrinin optimallaşdırılması isə real sektorda daxili istehsalın idxalla müqayisədə üstünlüklərinin, istehlakın daxili istehsal hesabına təmin olunmasının, xammal və yarımfabrikatların

ixracı ilə müqayisədə əlavə dəyər yüksək olan hazır məhsulun ixracına önəm verilməsinin stimullaşdırılmasını nəzərdə tutmalıdır. Həmin stimullaşdırma tədbirləri çərçivəsində atılacaq əsas addımlardan biri məhz istehlak qiymətlərinin tərkibində yer alan əlavə dəyər vergisinin dərəcəsinin differensiallaşdırılmasından ibarətdir. Qeyd olunanları nəzərə alaraq, qeyri-neft (qeyri-xammal) sektorunun daha da şəxələndirilməsi və daxili istehsal hesabına inkişafının sürətləndirilməsi, idxaldan asılılığın minimum səviyyəyə endirilməsi, istehlakın daima stimullaşdırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi kimi hədəflərə nail olunması istiqamətində görülən tədbirlərə əlavə dəstək kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 173.1-ci maddəsi ilə əlavə dəyər vergisinin 18 faiz səviyyəsində müəyyən edilmiş dərəcəsinin differensiallaşdırılmasının da həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur.



Bu sektora verilən kreditlər artıb

ayının sonu ilə müqayisədə bu kreditlər 250,5 milyon manat və ya 19,5% artıb.

Daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılan kreditlərin, demək olar ki, hamısının manatda olduğu diqqət çəkir.

Fevralda yanvar ayı ilə müqayisədə bankların və bank olmayan kredit təşkilatlarının cəmi kredit qoyu-

luşları 4,1% azalaraq 20 milyard 327,4 milyon manata düşüb.

ƏKSƏR SEKTORLARA AYRILAN KREDİTLƏR AZALIB

Fevralda ticarət və xidmət sektoruna ayrılan kreditlər 55,9 milyon manat azalaraq 2 milyard 857,1 milyon manat, kənd təsər-

rufatı və emala ayrılan kreditlər 2,6 milyon manat azalaraq 438,5 milyon manat, inşaat və əmlaka ayrılan kreditlər 27,1 milyon manat azalaraq 3 milyard 56,4 milyon manat, sənaye və istehsal sektoruna ayrılan kreditlər 158,5 milyon manat azalaraq 1 milyard 723,1 milyon manat, nəqliyyat və rabitəyə ayrılan

kreditlər 35,5 milyon manat artaraq 1 milyard 537,4 milyon manat, ev təsərrüfatlarına verilən kreditlər 326,8 milyon manat azalaraq 7 milyard 739,7 milyon manat, energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər isə 11,1 milyon manat azalaraq 299,2 milyon manat təşkil edib.

Dollardakı əmanətlər azalmağa başlayıb



2 ayda dollar əmanətlərinin 1,4 milyard manatı geri götürülüb.

Bu ilin ilk 2 ayı ərzində xarici valyutada (əsasən dollarda) olan əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi 85%-dən 82,6%-ə düşüb.

01 mart 2016-cı il tarixinə banklarda fiziki şəxslərin əmanətləri 8 milyard 77,3 milyon manat təşkil edib. Fiziki şəxslərin əmanətləri fevral ayının əvvəli ilə müqayisədə 566 milyon manat, yanvar ayının 1-i ilə müqayisədə isə 1 milyard 396,6 milyon manat azalıb.

01 mart 2016-cı il tarixinə banklarda fiziki şəxslərin əmanətləri 8 milyard 77,3 milyon manat olmuş, əmanətlərinin 6 milyard 668,4 milyon manatı və ya 82,6%-i xarici valyutada 17,4%-i milli valyutada olub. Yanvarın əvvəlində nisbət müvafiq olaraq

85% və 15% təşkil edirdi.

DOLLARDAKİ ƏMANƏTLƏR GERİ GÖTÜRÜLÜB

Bu ilin ilk 2 ayı ərzində banklardan daha çox xarici valyutada olan əmanətlərin çıxardıldığı müşahidə olunub. Milli valyutada olan əmanətlər cəmi 11,3 milyon manat azaldığı halda, xarici valyutada olan əmanətlər 1 milyard 385,3 milyon manat azalıb.

Banklardakı əmanətlərin 6 milyard 996,3 milyon manatı rezidentlərə, 1 milyard 81 milyon manatı qeyri-rezidentlərə məxsus olub.

Rezidentlərin əmanətlərinin 80%-i və ya 5 milyard 615,5 milyon manatı, qeyri-rezidentlərin əmanətlərinin isə 97,4%-i və ya 1 milyard 52,9 milyon manatı xarici valyutada olub.

Banklara 1.330 mln. manat kredit borcu ödənmir

Ödəmə vaxtı keçmiş kreditlər yenidən artıb.

01 mart 2016-cı il tarixinə banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 329,5 milyon manat qalıb. Bu məbləğ fevral ayının əvvəli ilə müqayisədə 14,9 milyon manat çoxdur.

Vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 6,2%-dən 6,5%-ə yüksəlib.

Fevral ayında kredit qoyuluşları 872,1 milyon manat və ya 4,1% azalaraq 20 milyard 327,4 milyon manat düşüb.

Kreditlərin 10 milyard 85,6 milyon manatı milli valyutada, 10 milyard 241,8 milyon manatı xarici valyutada verilib. Fevralda milli valyutada verilən kreditlər 102,6 milyon manat azalaraq, xarici valyutada verilmiş kreditlər 769,1 milyon manat azalıb.

Milli valyutada verilmiş kreditlərin 671,9 milyon manatının, xarici valyutada verilmiş kreditlərin isə 657,6 milyon manatının ödəmə vaxtı keçib.

Kreditlərin 7 milyard



170,1 milyon manatı (35,3%-i) dövlət bankları, 12 milyard 561,8 milyon manatı (61,8%-i) özəl banklar, 595,5 milyon manatı (2,9%-i) qeyri-bank kredit təşkilatları tərəfindən verilib.

Dövlətin Beynəlxalq Bankda payı artdı



Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının pay bölgüsündə dəyişiklik baş verib.

Maliyyə Nazirliyi bankdakı iştirak payını 51,07%-dən 54,96%-dək artırıb.

Bundan başqa, nizamnamə kapitalında qeyri-dövlət müəssisələrinin iştirak payı 10,11%-dən

8,49%-dək azalıb. Fiziki şəxslərin kapitaldakı payı 38,82%-dən 36,55%-ə enib.

Bələ çıxır ki, Maliyyə Nazirliyi qeyri-dövlət müəssisələrindən 1,62%, fiziki şəxslərdən 2,27% alıb.

Hazırda bankın nizamnamə kapitalı 641 mln. 287,25 min manatdır.

Qeyri-bank kredit təşkilatları "donub"

Fevralda qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşları yanvar ayı ilə müqayisədə dəyişməyib.

01 mart 2016-cı il tarixinə qeyri-bank

kredit təşkilatlarının kredit qoyuluşları 595,5 milyon manat təşkil edib. Fevralın 1-də də qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşları 595,5 milyon manat idi.

Qeyri-bank kredit təşkilatlarının iqtisadiyyata kredit qoyuluşlarının (20 milyard 327,4 milyon manat) cəmi 2,9%-ni təşkil edib.



Banklar 2 milyard manatlıq layihələrə cəlb olunacaq

"Bank sektorunun sağlamlaşdırılması bu məsələyə də xidmət göstərəcəkdir". "Bu il regional inkişaf istiqamətində də çox böyük layihələr icra ediləcəkdir. Nəzərdə tutduğumuz layihələrin icrası üçün təqribən 2 milyard manata qədər vəsait lazım olacaqdır".

Bunu aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunla-

rına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev deyib.

"Onun bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin ediləcəkdir. Hər halda biz qarşıya bu hədəfi qoymuşuq. Çalışmalıyıq ki, bu hədəfə çatılab. Beləliklə, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha

da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız da olacaqdır".

Azərbaycan Prezidenti deyib ki, 2 milyard manatlıq layihələrə banklar da cəlb ediləcəkdir:

"İki milyard manata yaxın dəyəri olan layihələr tərtib edilib. İndi iş adamları bu layihələri icra etməlidirlər. Burada, əlbəttə ki, özəl bankla-

rın rolu da kifayət qədər böyükdür. Ümumiyyətlə, bank sektorunun sağlamlaşdırılması konkret olaraq bu məsələyə də xidmət göstərəcəkdir. Banklar indi kreditlər vermək üçün layihələr axtarırlar ki, o layihələr özlüyündə gəlir gətirsin. Ona görə, burada dövlət və özəl sektor tərəfindən işləyir. Biz bir məqsədi güdürük ki, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf etsin".

Kredit kartlarının sayı azalmaqda davam edir



Fevral ayında kredit kartlarının sayı 17 min ədəd azalıb. Yanvar ayında azalma 201 min ədəd təşkil etmişdi.

Ötən ilin fevral ayı ilə müqayisədə isə kredit kartlarının sayı 527 min ədəd azalıb. 2015-ci ilin fevral ayının sonunda kredit kartlarının sayı 1 milyon 319 min ədəd çıxmışdı.

Fevral ayında sosial və digər debet kartlarının da sayı azalıb. Fevral ayında sosial kartların sayı 21 min ədəd azalaraq 2 milyon 423 min ədəd, digər debet kartlarının sayı isə 4 min ədəd azalaraq 686 min ədəd düşüb.

Fevralda əməkhaqqı kartlarının sayı isə 37 min ədəd artaraq 1

milyon 486 min ədədə qalıb.

Əməkhaqqı kartları xaric digər kartların sayının azalması ilə əlaqədar olaraq cəmi ödəniş kartlarının sayı da 5 min ədəd azalaraq 01 mart 2016-cı il tarixinə 5 milyon 387 min ədəd təşkil edib. Cəmi ödəniş kartlarının sayı 2015-ci ilin iyun ayında 6 milyon 88 min ədəd qədər çıxmışdı.

ƏMƏLİYYATLARIN SAYI VƏ HƏCMİ DƏ AZALIB

Ötən ilin fevral ayı ilə müqayisədə fevral 2016-da ödəniş kartları

ilə aparılan əməliyyatların sayı 333 min sayda azalaraq 6 milyon 505 minə, əməliyyatların həcmi isə 96 milyon manat azalaraq 981 milyon manata düşüb.

Ötən ilin fevral ayı ilə müqayisədə kredit kartları ilə aparılan aylıq əməliyyatların sayı 675 min və ya 45% azalaraq 842 minə, həcmi isə 83 milyon manat və ya 39% azalaraq 128 milyon manata düşüb. Debet kartları ilə aparılan əməliyyatların sayı isə artıb (5 milyon 664 min), həcmi isə cüzi azalıb (853 milyon manat).

ƏLAVƏ DƏYƏR VERGİSİNİN YARANMASI VƏ TƏKAMÜLÜ



Vergilərin tarixi min illərlə ölçülür. Vergilər dövlətin yarandığı andan iqtisadi münasibətlərin zəruri həlqəsi kimi çıxış edir və iqtisadi mədəniyyətin bir elementi kimi həm bazar, həm də qeyri-bazar təsərrüfatlıq tipi kimi bütün dövlət sistemlərinə xasdır. Hər bir dövlət institutu müxtəlif vergilərdən ibarət olan öz vergi sistemini obyektiv olaraq formalaşdırmağa məcburdur. Minilliklər ərzində bütün dövlətlərin vergi sistemlərinin mütləq elementi dolay vergilər olmuşdur. Dolay vergilər haqqında ilk mülahizələri qədim Çin maliyyə proqramı olan "Quan-tszi" da tapmaq olar (b.e.ə. IV əsr). Bu proqram dolay vergiləri cəmiyyət üçün ən ağıllı və faydalı hesab edirdi. XVIII əsrdə A.Smit qeyd edirdi ki, istehlak predmetlərinə qoyulan vergilər əhəlinin tələbini azaldaraq, istehsalın azalmasına səbəb olur, lakin bunlarsız dövlət lazımı gəlirləri əldə edə bilməyəcəkdir. Dolay vergi nəzəriyyəsinin və təcrübəsinin inkişafı tamamilə yeni vergi növünün əlavə dəyər vergisinin (ƏDV-nin) yaranma-

sına gətirib çıxardı.

Əlavə dəyər vergisi (VAT-Value-Added Tax) ideyası 1920-ci illərdə alman sahibkarı Fon Simens tərəfindən yaradılmışdır. Həmin illərdə daha geniş təkliflər, xüsusilə Adamsın müəllifi olduğu hesab-faktura metodu əmələ gəldi. ƏDV-nin işlənilməsi hazırlanmasında "ƏDV-nin atası" olan Moris Lore xüsusi töhfə vermişdir. O, ƏDV-nin fəaliyyət sxemini təsvir etmiş və kaskad effektinin aradan qaldırılmasında ifadə olunan dövrüə vergisi qarşısında onun üstünlüklərini əsaslandırmışdır.

ƏDV-nin tanınması kifayət qədər zəif getmişdir. Bu verginin tətbiq olunmasında ilk cəhdlər Fransada 1920-ci illərdə və 1949-cu ildə Yaponiyada göstərilmişdir. Lakin müasir ƏDV-nin tətbiqinə ciddi uyğun olan vergi ilk dəfə 1948-ci ildə Fransada meydana gəlmişdir. Əmtələrin yalnız istehsal mərhələsində ilk tətbiq olunan və əsas vəsaitlərə görə ödənilmiş verginin ödənilməsinə nəzərdə tutulan bu vergi 1954-cü ildə həqiqi istehlak vergisinə çevrildi və

müasir ƏDV formasını aldı.

Qeyd olunduğu kimi, ƏDV-nin ixtira olunmasında birincilik Fransaya məxsusdur. Bunun əsasında dövrüə vergisinin tətbiqi metodikasının inkişafı durur ki, bu da ardıcıl olaraq üç mərhələdən keçmişdir. Birinci mərhələ 1937-ci ildə dövrüə vergisindən istehsalda vahid vergiyə keçirilməsi ilə əlamətdar olmuşdur. İkinci mərhələ 1948-ci ildə ayrıca ödənişlər sisteminin yaradılması ilə əlaqədardır ki, buna uyğun olaraq hər bir istehsalçı bir ay fərqlə onun aldığı dəst məhsulların qiymətinə daxil olan vergi çıxılmaqla öz satışının ümumi məbləğindən vergi ödəyirdi. Üçüncü mərhələ 1954-cü ildə istehsalda vahid vergi əvəzinə əlavə dəyər vergisinin vergi praktikasına tətbiqi oldu.

Tarixdə ilk dəfə ƏDV 10 aprel 1954-cü ildə Fransada tətbiq edilmişdir. Onun ixtirası Moris Loreyə məxsusdur. Almaniyalı Vilhelm fon Simensin bu konsepsiyası 1918-ci ildə irəliləyən sürdüyünü baxmayaraq, ona bu konsepsiyayı həyata keçirmək nəşib olmamışdır. Moris Lore 1954-cü ildə Fransanın iqtisadiyyat, maliyyə və sənaye nazirliyinin vergilər, rüsumlar və ƏDV üzrə direktorluğunun direktoru vəzifəsində işləyirdi.

O, ƏDV-nin fəaliyyət sxemini təsvir etmiş və onun dövrüə vergisindən üstünlüklərini əsaslandırmışdır. Lakin on ildən çox bir müddət ərzində ƏDV eksperimental qaydada, necə deyirlər, "lokal variantda" tətbiq olunmuşdur. Onun tətbiq olunması üçün təcrübə poliçionu Fransanın Afrikadakı müstəmləkəsi olan Kot-di Vuar (Fil dişi sahili) dövləti olmuşdur.

Istehsal sferası üçün ƏDV 1960-cı ildə Kot-di Vuarda, bir qədər gec Senegalda qəbul edildi, bununla belə ABS-ın Miçigan ştatı 1953-cü ildə biznesə vahid vergini - mühasibat hesablarına əsaslanan əlavə dəyər vergisi variantını tətbiq etdi.

Avropa ölkələrində vergi qoyma obyektini qismində əlavə dəyər kimi belə bir göstəricinin tətbiqinin zəruriliyi ümumi bazarın qurulması ilə şərtlənirdi.

(davamı var)

F.M. Qarayev,
BDU-nun dosenti

İqtisadi terminlərin mənşəyi haqqında araşdırmalar



III məqalə

Bank sözü gündəlik həyatda ən çox istifadə olunan, geniş yayılmış iqtisadi terminlərdən biridir. Bank maliyyə institutudur. Pulla hesablaşmaların aparılması, kreditlərin verilməsi, qiymətli kağızların buraxılması, pul əməliyyatlarını həyata keçirən və digər funksiyaları yerinə yetirən təşkilatdır.

Bank işi hələ e.ə. VIII əsrdə Babilstanda mövcud olmuş, babil tacirləri əskinasla (əsginas) da tanış olmuşlar.

Qədim Yunanıstanda isə trapezitlər (stol) əmanətlərin: qiymətli sənədlərin, sövdələşmələrin saxlanması ilə məşğul olurdular.

Qədim Romada isə bankirlər mensariyalar və argentariyalar adlanırdılar. Mensariyalar yunanlarda olan trapezitlərdən fərqlənirdi, daha çox əmanət işləri ilə məşğul olurdular. Argentariyalar isə daha çox depozitlərin qəbulu, kredit verilməsi və bir şəhərdən digərinə pul köçürməsi işlərini həyata keçirirdilər.

Orta əsrlərdə İtaliyada komməriya və incəsənətin itibahı bank işinin də inkişafına zəmin yaradır və məhz bu əsrlərdə müasir dövrdə beynəlmiləl sözdə çevrilmiş bank sözü yaranır. Belə ki, "banca" (bank) sözü italyan dilində dəzgah, stol mənasını verir. Sözü etimologiyası İtaliyanın Lombaridiya regionunda yaşayan yəhudilərin pul mübadiləsi məqsədilə qurduqları dəzgahların adı ilə bağlıdır. Ötən məqalələrdən də məlum olduğu kimi, iqtisadi terminlərin bir çoxu latın, italyan və ya fransız mənşəlidir. Bu dillər Roman dilləri ailəsinə mənsub olduğu üçün bəzi sözlərdə səslərin, hərfələrin dəyişməsi ilə əlaqədar müəyyən fərqlər

varanır. Bu baxımdan fransız dilindəki "banque" (bank) sözü də istisna deyil. Bundan başqa, "bankrot" (müflis) sözünün də etimologiyası və tarixi də məhz İtaliya və italyan dili ilə bağlıdır. Orta əsrlərdə bankir müflis olanda onun dəzgahı əhali tərəfindən sındırılırdı. "Banca" - dəzgah, italyan dilindəki "rompere" - sındırmaq felinin forması olaraq "rotta" sözlərinin birləşməsi "bankarotta" (bankarotta) sözünü əmələ gətirir.

Bu gün istər iqtisadi, istərsə də məişət həyatında geniş istifadəci kütləsinə malik valyuta termini mənşəyini italyan dilindən götürür. Valyuta sözü "valere" - dəyərli, qiymətli olmaq sözü ilə bağlı olaraq, "dəyər, moneta" kimi tərcümə olunur. Maraqlısı budur ki, italyan dilindəki bu sözün özü də əsasını qədim köklərə dirənən latın dilindəki "valere", yəni güclü olmaq, imkana malik, qiymətli olmaq sözündən götürür. Valyuta pul vahidi, milli banknot, eləcə də beynəlxalq hesablaşmalarda istifadə edilən və xarici pul vahidlərində kredit sənədi (çək, köçürmələr, tratta) məzmununu verir. Bütün milli valyutalar "kağız"dır.

Bugünkü məqalənin tematikasından kənarə çıxarmayaraq, bank sistemində, ümumi iqtisadiyyatda sıx

işlənən kredit termininin etimologiyası ilə də tanış olaq. Kredit Roman dilləri ailəsinin "ölü dili" hesab olunur, lakin elmə məlum terminlərin böyük hissəsinin mənşəyi sayılan latın dilinə mənsub olan termindir. Kredit sözü latın dilindəki "credere" (kredere) - inanmaq, etibar etmək felinin köməyi ilə düzəln ismidir. Bu sözün eləcə də XVI əsrin 20-ci illərində yaranan orta dövr fransız dilinə və ya italyan dilinə aid olduğu haqqında da mülahizələr irəliləyir. Eyni dil ailəsinə mənsub olan dillər üçün bu, gözlənilən hadisədir, hər iki dildə "credit" (kredit), "credito" (kredito) etibar, güvən, inam deməkdir. Lakin sözün maliyyə termini kimi elmə gətirilməsi bundan təxminən otuz il sonra təsadüf edir. Terminin Roman dilləri ailəsində yaranmasına baxmayaraq, German dilləri ailəsinə daxil olan ingilis dili, bu terminin olduqca geniş vüsət alaraq, bütün dillərin lüğət tərkibinə keçməsinə təkan vermişdir. Kredit sözünün etimologiyası altı əsr öncəki dövrü əhatə etsə də, kredit anlayışı hələ eramızdan əvvəl II minillikdə kredit əlaqələrinin mövcud Mesopotamiyada işləndirildiyi və Hammurapinin qanunları ilə tənzimlənirdi. Qədim Misir və İnkler imperiyasında da kredit münasibətləri o dövr üçün olduqca yüklük inkişaf səviyyəsində idi. Maraqlı fakt isə budur ki, o dövrlərdə də kredit vermə qaydaları mövcud idi və dövlətlər, imperiyalar tərəfindən tənzimlənirdi.

Hazırladı: Gülər Əzizova,
ADU-nun filologiya və
jurnalistika fakültəsinin
tələbəsi



Lağv prosesində olan "Bank of Azerbaijan" ASC-nin lağvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən B İ L D İ R İ Ş

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81) 1404/16 sayılı qətnaməsi ilə "Bank of Azerbaijan" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Lağvedici təyin edilmişdir.

Lağvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditör tələblərin qeydiyyatına başlanma barədə 05 fevral 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet sahifəsində, APA informasiya agentliyinin <http://az.apa.az/> saytında və digər KİV-də, 10 fevral 2016-cı il tarixdə Vergilər qəzetinin 06 (317) sayılı buraxılışında, 11 fevral 2016-cı il tarixdə Fondun rəsmi internet sahifəsində, 14 mart 2016-cı il tarixdə Trend İnformasiya Agentliyi və Azərtac İnformasiya Agentliyinin rəsmi internet sahifəsində elan yerləşdirilmişdir.

"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, lağvedici müflis

elan olunmuş bankın kreditörlərinin tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütəvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, lağv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditörlərinin tələblərinin qeydə alınmasına 05 fevral 2016-cı il tarixdən başlanılmış və 05 aprel 2016-cı il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditörlərin tələbləri lağvedici tərəfindən qeydə alınmayacaqdır.

Əlavə suallar üçün xahiş edirik, aşağıdakı ünvana müraciət edəsiniz.

Ünvan: Bakı ş. Ak. Həsən Əliyev küçəsi 24.
Əlaqə telefonları: 175 qaynar xətt,
(+99412) 499 70 00, (+99412) 596 65 91/92/93

IDEAL DIZAYN
Daimi tərəfdaşınız



Ofis mebeli və layihələr

- Metal dolablar
- Metal stellaj sistemi
- Metal tumbalar
- Metal seyflər
- Metal masalar

Tel.: 012 480 37 55
E-mail: office@idealdizayn.az
www.idealdizayn.az

Təsisçi:
akademik Ziyad SƏMƏDZADƏ
Baş redaktor: **Aytən SƏMƏDZADƏ**

ELMİ-REDAKSİYA ŞURASI:
Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Ədalət Muradov, Elşad Səmədzadə, Müşfiq Atakişiyev, Mirdamət Sadiqov, Mehriban Alışanova, Xan Hüseyin Kazımlı, Məhiş Əhmədov, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Cahangir Qocayev.

Kompyuter
mərkəzinin direktoru:
Oqtay ORUCLU
oktay_oruc@mail.ru

Redaksiyanın ünvanı:
Əliyev Əliyev küçəsi, 7
Redaksiya: 566-09-60
Ümumi şöbə: 514-14-27 (faks)
Mühasibatçılıq: 566-63-08

Dərc olunan materiallarda fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir.
"İQTİSADİYYAT" qəzetinin kompyuter mərkəzində yığılmış və səhifələnməmiş, "Zaman-Azar" MMC firmasının mətbəəsində çap edilmişdir.
Lisenziya: 022201 İndeks: 0355 Tiraj: 3400

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə görkəmli ədəbiyyatşünas alim İMAMVERDİ ƏBİLOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə professor Ədalət Muradova anası ƏNTİQƏ XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.
Professor Akif Musayev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova anası ƏNTİQƏ XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.
Professor Amil Məhərrəmov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova anası ƏNTİQƏ XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.
Professorlar İrşad Kərimli və Elşən Hacızadə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradova anası ƏNTİQƏ XANIMIN vəfatından kədərləndiyini bildirir və ona dərin hüznə başsağlığı verir.
Mətanət A şirkətinin rəhbəri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova anası ƏNTİQƏ XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.
Azərbaycan İqtisadçılar İttifaqı və "İqtisadiyyat" qəzetinin kollektivi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova anası ƏNTİQƏ XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.
İmamverdi Əbilov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova anası ƏNTİQƏ XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN